

27

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
NATIONAL ACADEMY OF SCIENCES OF AZERBAIJAN
НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА

Series of the Humanities

Серия Гуманитарных наук

HUMANİTAR EMLƏR SERİYASI

2m



əbərlər
Transactions
Известия

Xüsusi
buraxılış

2013 N1.

PAŞA KƏRİMÖV

Filologiya üzrə elmlər doktoru

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
Pasha_Kerimov@list.ru

FİRİDUN BƏY KÖÇƏRLİNİN
ŞƏXSİ ARXİVİ BARƏDƏ

Açar sözlər: məktəb, arxiv, məktub, xatirə, məqale

Key words: school, archive, letter, memory and article

Ключевые слова: школа, архив, письмо, воспоминание, статья

Görkəmli ədəbiyyatşunas alim, tənqidçi və pedaqoq Firidun bəy Köçərlinin şəxsi arxivinin əlimizə çatmış hissəsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, 19 №-li fondda saxlanılır. Filologiya elmləri doktoru Məmməd Adilov 2005-ci ildə bu arxivdəki materialların on əhəmiyyətli hissəsinin mətnini tərtib edərək bir kitab halında çap etdirmişdi. (1) F.Köçərlinin şəxsi arxivini və bu arxivin məhv edilmiş materialları barədə məlumat verərkən M.Adilovun tərtib etdiyi kitaba da müraciət etmişik.

Firidun bəy Köçərlinin Əlyazmalar İnstitutunda saxlanan 19 №-li fonduna aşağıdakı materiallar daxildir:

1. Firidun bəyin məktubları - cəmi 16 saxlama vahidi.
2. Firidun bəy Köçərliyə gələn məktublar - cəmi 16 saxlama vahidi.
3. Tərcümeyi-hal sənədləri - cəmi 4 saxlama vahidi.
4. Firidun bəy Köçərli haqqında materiallar - cəmi 8 saxlama vahidi.
5. Fotolar - cəmi 42 saxlama vahidi.
6. Ailəvi sənədlər - cəmi 16 saxlama vahidi.

7. Başqa şəxslər haqqında materiallar - cəmi 4 saxlama vahidi.
8. Çap kitabları - cəmi 12 saxlama vahidi.
Cəmi 115 saxlama vahidi altında mühafizə edilən arxiv 1895-1948-ci illərə aid materialları əhatə edir.

M. Adilov bu sadalanın materialların əksəriyyətini tərtib etdiyi kitabda xəlif etmiş, aşağıdakılardı işə obyektiv sobəbdən verməmişdir:

- 1) F.Köçərlə haqqında məqalənin 7 bəndlik planı.
- 2) Orxon yazısı nümunəsi.
- 3) Mırza Məmməd Həsən Nalə. Bakı, 1916.
- 4) Mövlüdi-Sərif. Şamaxı, 1886.
- 5) Lügəti-Naci. Çap kitabı.
- 6) Ustav Tiflisskogo Obhestva Popeçenə o detəx. 1898.
- 7) Balalarə hədiyyə. Bakı, 1912.
- 8) Literatura azerbaydžanskix tatar. Tiflis, 1903.
- 9) Azərbaycan ədəbiyyatı tarixi materialları. 2 cilddə. Bakı: 1925,

1926.

Bu sadalanlardan yalnız son üçü Firdun boyın adıdır və əvvəlkı illərdə çap edilmişdir.

Təbii ki, uzun illər ərzində ədəbiyyatşunaslıq və pedaqogika sahəsində məhsuldar fəaliyyət göstərmiş, çoxsaylı ziyanlılarla əlaqə saxlamış, məktublaşmış F.Köçərlinin arxivinin cəmi 115 saxlama vahidindən ibarət olmasından diqqəti ilkin cəlb edən cəhətlərəndir.

F.Köçərlinin hayatı və yaradıcılığının tədqiqinə dəyərli bir monografiya hər etmiş akademik Bəkir Nəbiyev ədibin şəxsi arxivində saxlanan bir dəftərdəki siyahı osasında bir zamanlar mövcud olmuş, ona göndərilən məktubları sadalayırlar: "Nəriman Nərimanov - 2 məktub, Cəlil Məmmədquluzadə - 22 məktub, Haşim bay Vəzirov - 47 məktub, Abbas Səhət - 27 məktub, Ələkbər Sabir - 3 məktub, Yusif Vəzi - 6 məktub, Əbdürəhim bəy Haqverdiyev - 5 məktub, Hüseyn Əfəndi Qayıbov - 7 məktub, Cavad Axundov (Əhməd Cavad) - 1 məktub, Fərhad bəy Ağayev - 10 məktub, Abdulla Şaiq - 24 məktub, Salman Mümtaz - 17 məktub, Üzeyir Hacıbəyov - 14 məktub, Sultan Məcid Qənizadə - 78 məktub, Hüseyn Cavid - 4 məktub, Məhəmməd ağa Şahṭaxlı - 3 məktub, Seyid Hüseyn - 4 məktub, Raşid bəy Əfəndiyev - 4 məktub, Məmmədəli Sıdqi - 1 məktub, Əliqulu Nəcəfov Qəmküsər - 1 məktub və b.

Bu siyahını diqqətlə oxuduqda asanlıqla ehtimal etmək olur ki, Köçəri müasiri olan hər bir yazıçıya ayrıraqda məktub yazaraq, onlardan əsərlərinin əlyazmalarını, habelə tərcüməyi-hallarını göndərməyi xahiş edirmiş. Bəzə məktublara verilmiş annotasiyalar bu ehtimalımızı dəha da qüvvətləndirməkdədir. Məsələn, həmin dəftərdə Abbas Səhətinin Köçəriyə yazmış olduğu məktubların sayından əlavə, bu məktubların arasında A.Səhətinin çoxlu orijinal şeirlərinin, rus və Avropa ədəbiyyatından etdiyi tərcümələrin, habelə 32 səhifəlik tərcüməyi-hallın

olduğu da göstərilir..." (2, 160). B.Nəbiyev arxivdən itmiş materialları axtarmaq məqsədi ilə Firdun boyın heyət yoldaşı Badisəba xanımın qohumlarına, güman gələn idarələrə, Bakı və Tiflisin arxivlərinə müraciət etdiyini, lakin bir cavab alınmadığını bildirir, gələcək tədqiqatçıları axtarışı davam etdirməyi tövsiyə edir (2, 163).

Əlyazmalar Institutoñdakı F.Köçərlinin şəxsi arxivində 100-cü saxlama vahidi altında saxlanan dəftərdə və ona edilən əlavədə B.Nəbiyevin sadaladıqlarından xeyli artıq sayıda məktub və ayni-ayrı şairlərə dair məlumatlar, sonədlər sadalannmışdır ki, əgər bunları elimizə çatısaydı, istər Firdun boyın heyət və yaradıcılığının, istorşa da ümumiyyətə, ədəbiyyat, pedaqogika tariximizin aşasındırmışında misilsiz rol oynayardı.

F.Köçərlinin şəxsi arxivində 90-ci saxlama vahidi altında saxlanan, Badisəba xanımın Azərbaycan K(b)P Mərkəzi Komitəsinin katibi Mir Cəfər Bağırova yazdığı rusca ərizənin surəti Firdun boyın adı materiallarının təleyini bizim üçün tamamilə aydınlaşdırır. Badisəba xanım ərizədə bildirir ki, 1925-ci ildən Azərbaycan Xalq Maarif Komissarlığı xətti ilə şəhərin müxtəlif rayonlarında işlədiyi üçün özünün ev aşyalarını daşıya bilməsi və Bakıda yaşayan qardaşı, Məmməd Vəkilovun evində qoymuşdur. Bu eşyaların arasında F.Köçərlinin məxsus olan çoxsaylı materiallar da olmuşdur. Bu dəyərli ədəbi materiallar belə təsdiqləndirilir:

1. Mırza Fətəli Axundovun əlyazması.
2. Sabirlo ədəbi xarakterli yazılaşma.
3. "Molla Nosreddin"lə yazışma.
4. Köçərlinin öz əsərləri, müxtəlif ədəbiyyat xadimlərinə dair materiallar.

1937-ci ilin 10 noyabrında qardaşının oğlu Mustafa Vəkilov NKVD orqanları tərəfindən həbs edilərkən onun şəxsi əmlakı ilə birlikdə Köçərlinin şəxsi arxiv də aparılmışdır.

Tarixi qoyulmamış bu ərizədən Firdun boyın şəxsi arxivinin əsas hissəsinin təleyini öyrənməyi olur. M.C.Bağırova təqdim olunan siyahıdan görürük ki, Badisəba xanım Firdun boyın arxivindən əsasən Sovet hakimiyyətinin deşteklədiyi M.F.Axundzadə, M.Ə.Sabir və C.Məmmədquluzadəye dair materialları vürgüləyir, düşmən clan edilmiş M.Ə.Rəsəzadə və Əhməd Cavadla məktublaşmaların adını çəkmit. Badisəba xanımın məqsədi aydınındır. O, mərhum ərino məxsus arxiv materiallarını geri almaq istəmiş, təessüf ki, istəyinə nail olmayışdır. Bu fikirdəyik ki, bunlar artıq çoxdan NKVD işçiləri tərəfindən mövh edilmişdir.

Şəxsi arxivdə 37-ci saxlama vahidi altında saxlanan "Firdun boy Köçərlinin biografiyası" adlı çox dəyərli tədqiqat işi Fərhad Ağazadəyə məxsusdur. Görkəmli ədibin hayatı və yaradıcılığı barədə əksər araşdırıcılar bu əsərdə istifadə etmişlər. F.Ağazadə bildirir ki, məqaləni

Firidun bəyin Rəşid dəy Əfəndizadə və Həsim bəy Nərimanbəyli kimi yaxınlarından aldığı məlumat esasında yazmışdır (3, s.v. 37, 1). Məqalədə bir məqəm diqqətizmizi xüsuslarda cəlb edir. Müəllif F.Köçərli ilə ünsiyətdə olmus bir sira şəxslərin adlarını deyil, inişallarını vermişdir (Məsələn, A.F., Ç.M.Q., S.M. və s.) F.Ağazadə özü bunu belə izah edir: "Indiki haldə yaşıyan zatların adlarını tamamilə deyil, ilk hərfləri ilə qeyd etmişəm. Bu məqsədə ki, adları tamamilə yazılmaşına o şəxslərin, bəlkə, rizaməndiyi yoxdur, amma mərhum şəxslərin adları bu təsvərcəsinə qeyd edilmişdir (3, s.v. 37, 11)". Fikrimizcə, Fərhad bəyin hayatıda olan şəxslərin adlarının yalnız baş hərflərinə yazılmışdır. 1920-ci ilde Gəncə üsyani zamanı bolşeviklər tərəfindən güllələndirdi Firidun bəy hələ bərəat almamışdı. Məqələ yazılan zaman, 1930-cu ilde "xalq düşmanı" ilə ünsiyətdə olmuş şəxslərin adlarının çəkilməsi onlara çox baha başa gələ bilərdi. F.Ağazadə məqaləsini F.Köçərlinin on başlıca əsərinin 1925-1926-ci illərdə "Azərbaycan ədəbiyyatı tarixi materialları" adı ilə iki cilddə çap etdiridiyinə görə şura hökumətinə təriflər yağıdırmaqla tamamlayırlar:

"Bəli, Firidun bay bu əsərə tamam ömrünü sərf etdi. Bunu heç kim çap etmək istəmədi. Nə türklərin maarif cəmiyyəti, nə çar hökuməti, nə də Müsəvət!

Firidun bəyin övladı yox idi, amma övladdan artıq bu əsəri [istər]di. Hərəgə mərhum Firidun bay sağlığında bilər ki, onun [...] tərəfindən ququlara atılmış əsərinin şurəli Azərbaycan meydana çıxarıcaqdır, şübhəsiz ki, yuxarıda zikr etdiyimiz həsrətlərin heç birini çəkməzdə. Bu gün haman əsər şuralar ilə meydana qədəm qoydu. Əlbəttə, bununla Firidun bəyin ruhu şad və yüksəkdir.

Ona ürkədən deyək:

Sağ olsun xalq ədəbiyyatını dirildən şuralı Azərbaycan" (3, s.v. 37, 26).

Fikrimizcə, adı çəkilən əsərin əvvəlində, "Bir neçə söz" adlı hissədə müəllif onun rus dilində yazdığı ilkin variantını "Azərbaycan türkərinin ədəbiyyatı" adlandırdığını bildirdiyinə görə (4, 68) kitabın galəcək nəşrləri bu adla getmənləridir.

Firidun bəyin şəxsi arxivindəki Badisəba xanımı yazılmış məktublar əsasən şəxsi xarakter daşıyır, ailə məsələlərinə aiddir. Bunların içində on sunucusu görkəmli ədib tərəfindən Gəncə üsyani yatırıldıqdan sonra həbsə salındığı zaman yazılmışdır. Bolşeviklər tərəfindən güllələndirildikdən bir neçə gün önce yazılan bu məktubda Firidun bay Badisəba xanımdan danxamamasını xahiş edir, müəllim yoldaşlarının və şagirdlərə salam göndərir. Buradan görürük ki, o, son ana qədər qətəl yetiriləcəyini ağluna belə getirməmişdir:

"Əzizə Badisəba,

Təvəqqə edirəm ki, çox darıxmayanın. İnsanın başına hər cüre qəza gələr. Mənim üçün lazımdır bir stekan-nəlbəki, bir rukamoynik (şagirdlərin emalirovannaya qrafinlərindən biri), bir lampa, bir üzünilən, iki desmal, mənim çustum, bir taz, bir çaydan, bir qədri çay, mənim ağ tujorkam.

Müəllimlər və şagirdlər salam. Sebr cəl.

Firidun Köçərli.

17 may, 1920 (3, s.v. 11).

Firidun bəyin müxtəlif şəxslər məktubları içində onun keçmiş şagirdi, Göçyəç məktəbində dərs deyən Rəcəb Əfəndiyevə yazıları məktublar sayca daşı çıxdır. 17 dekabr, 1915-ci il tarixli bir məktubunda Firidun bəy R.Əfəndiyevə məsləhət görür ki, dövri matbuatda, "Yeni iqbal" qəzəndə məqələləri ilə çıxış etsin. Ədib, Üzeyir Hacıbəyli ilə danışış ondan təklif alacağını vəd edir (3, s.v. 16). Qoridan yaxşıdır 2 oktyabr 1916-ci il tarixli məktubunda isə kənd məktəbində dərs deyən Rocəb boyə töсли vərərək yazar: "Heyf ki, Bakıda qulluq etmək müyəssər olmayıbdır, amma bu qədər var ki, kondilər də işq salmaq lazımdır və qarənlıqda qalanlarının halına yanmaq və onları nuri-morifstəl işqlandırmaq biza bərcədür. Ümیدvar ki, Assula kəndinin camaati sonin qədrini bilib canı-dildən soni sevəcəklər. İnsanra her şəydan artıq lazımi olan hoqiqi məhabbatdır. Mon öz şagirdlərimin mənənə olan məhəbbətinə milyonlara vermərom" (3, s.v. 15).

Müxtəlif şəxslərin Firidun bəyo yazdığı məktubların əksəriyyəti Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminarıyasının tatar bölməsinin müəllimi F.Köçərlinin ünvanına göndərilmişdir. Bunlardan P.Prakop adlı şəxsin 21 yanvar 1902-ci il tarixli təbrik məktubu (3, s.v. 26) Firidun bəyo işləməsi ilə əlaqədardır. Müqəddəs Stanislav ordeninin verilməsi münasibəti ilə yazılmışdır.

94-cü saxlama vahidi altında saxlanan, Badisəba xanuma Azərbaycan SSR Mənşir Nazırlığının işçisi D.Ələsgorovdan göndərilmiş məktubda Firidun bəyo rəhbərliyi ilə Qazax şəhərində fəaliyyət göstərmüş seminarının tarixinə dair malumatların göndərilməsi xahiş olunur.

Badisəba xanıma aid sənədlər onun 20 aprel 1948-ci il tarixində yazdığı özünün tərcüməyi-halından, müxtəlif illərdə Qazax xəstəxanasına, Qazax uşaqlar evinə, Dağkəsəmon əmək məktəbinə, digər müəssisələrə bağlılığı eşyalı, kitablarnı siyahısından ibarətdir.

F.Köçərlinin şəxsi arxivinə daxil olan materiallar içində Fərhad Ağazadə tərəfindən tərtib edilən adıbın müxtəlif qızılətlərdə Azərbaycan və rus dillərində çap edilmiş məqələlərinin bibliografiyası böyük məraq doğurur (3, s.v. 36). Bu məqələlər "Şərqi-Rus", "Tərəqqi", "İşsad", "İqbal", "Məlumat", "Dəvət", "Həqq yolu", "Soda", "Həyat", "Açıq söz", "Novoye obozreniye", "Kaspiv", "Tiflisskiy listok", "Zakavkazye", "Znanie", "Zakavkazkoye obozreniye", "Otqoloski", "Pravda", "Petroqradskiye vedomosti", "Qolos Kavkaza", "Kavkazskiy kray", "Perevodçik", "Respublika" qəzetlərində çap edilmişdir.

Firidun bəyin çap edilmiş yaradıcılığından onun arxivində saxlanan "Azərbaycan ədəbiyyatı tarixi materialları" (2 cild, Bakı, 1925, 1926), "Literatura azerbaydjanskix tatar" (Tiflis, 1903), "Balalara hədiyyə" (Bakı, 1912), Lermontov və Koltsovdan tərcümələr - "Üç xurma və A kişi, niyo yanıbsan?" kitabı (Şuşa, 1895), "Mirzo Fətəli Axundov" (1911), "Təlimat-

'Sokrat' tərcüməsi (Baxçasaray, 1891) kitabları dıqqatımızı cəlb edir. Tədqiqatçılar göstərmişlər ki, Köçərlı "Təlimati-Sokrat"ı 1888-ci ilde Moskvada İ.D.Sitinin mətbəsindən buraxılmış "Drevneqrecheskiy üçitel Sokrat" adlı kitabdan tərcümə etmişdir (2, 85). Firdun bay öz tərcüməsinin başlığı altında belə bir qeyd vermişdir: "Əhvali-Sokrat ki, qədini yunanların mülliimi". İnsanları mənəvi temizliyə, başqlarına qarşı həssas olmaga çağırın bu kitab "Dünya zindoganlığının", "Necə zindoganlıq və tövəyüş lazımdır?", "Hakim olan şəxs xəlayiqi nə növ rəşfər etsin və hakimliyin şəraitini nədir?", "Kim yaxşıdır - qul, ya ağa", "Əhlil əyal ilə nə növ rəşfər eləmək lazımdır?", "Nə səbəbə Sokrata qiyəmtli libas və ləziz əzəm lazımdır deyildi?", "Qardaşların rəşfərin və dolanacağından", "İnsanları cəmiyyət ilə necə müaşirət etmək lazımdır?", "Hər adamın nə bilmək lazımdır?", "Sokrat məqamı-bazxastda", "Sokrat dəstəqənənə", "Sokratın axırını söhbəti", "Sokratın ölümü" adlı bölmünlərdən ibarətdir. Tədqiqatçılar göstərirler ki, osor çap edildikdən sonra ziyanlarınzı arasında geniş yayılmışdır. Tek onu qeyd etmək kifayətdir ki, Cəlil Məmmədquluzadənin "Danabaş kondinin əhvalatlanı" pəvestinin aşağıdakı epiqrafi "Təlimati-Sokrat"dan götürürlübür: "Qəlbimdən gələn səs manşı çox zadlar öyredir. Həmin səs pak və temiz insafının sesidir ki, hanuda o insaf var. Hər kəs hüş-guş ilə onun buryağuna qulaq asıb, emrinə emal eləsə - çox sırfərdən ağah olub, çox şeylər biler" ("Təlimati-Sokrat", 164, 2, 87).

Firdun bəyin şəxsi arxivindəki Abdulla Şaiqin (3, s.v. 38), Mehdiyan Vəkilovun (3, s.v. 39). Əli Səbri Qasımovun (3, s.v. 40), Seyfulla Şamilovun (3, s.v. 41), Əliməmməd Mustafayevin (3, s.v. 42), X.Hacılarovun (3, s.v. 43) xatirələri da böyük maraq doğurur. X.Hacılarovun 5 fevral 1957-ci il tarixində yazdığı kiçik xatirası "Hörməti və öziz Bəkir!" sözləri ilə başlayır. Buradan görürük ki, həmin xatirələr akademik B.Nəbiyevin xahişi ilə yazuilmişdir.

Firdun bəy Köçərlinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxivini həcmə böyük olmasa da, görkəmli edibin həyat və yaradıcılığının araşdırılmasında mühüm əhəmiyyətə malik olmuşdur. Ənənəvi ki, bundan sonrakı tədqiqatçılar da bu arxivin materiallarından bəhələnərək maraqlı tapıntırlarla, elmi əsərlərə çıxış edəcəklər.

ƏDƏBİYYAT

1. Firdun bəy Köçərlinin şəxsi arxivini. Tərtib edəni: filologiya elmləri doktoru Məmməd Adilov. Bakı, "Nurlan", 2005.
2. Nəbiyev B. F.Köçərlı. Bakı, "Gənclik", 1984.
3. Firdun bəy Köçərlinin şəxsi arxivini. ƏYI. Arxiv №19.
4. Köçərlı F. Azərbaycan ədəbiyyatı. I c., Bakı, "Elm", 1978.

Pasha Karimov

ABOUT THE PERSONAL ARCHIVE OF FIRUDUN BEY KOCHARLI

Summary

The materials of the personal archive of Firdun bey Kocharli, the well-known Azerbaijani philologist and pedagogue preserved in the Institute of Manuscripts named after Fizuli of the National Academy of Sciences of Azerbaijan pertained to 1895-1948s. The main materials were destroyed while the Stalin's repression. Despite this fact, preserved materials are valuable in the study of the life and work of Firdun Kocharli. The archive includes letters, works of the scientist and the memories about him.

Паша Керимов

О ЛИЧНОМ АРХИВЕ ФИРИДУН БЕКА КОЧАРЛИ

Резюме

Материалы личного архива выдающегося азербайджанского литератора, педагога Фиридун бека Коcharli, хранящегося в Институте Рукописей им. М.Физули НАН Азербайджана, относятся к 1895-1948 гг. Основные материалы из личного архива Ф.Коcharli были уничтожены во время сталинских репрессий. Несмотря на это, сохранившиеся материалы представляют ценность в изучении жизни и творчества Фиридун бека. В архиве находятся письма, произведения ученого, воспоминания о нем.